

## CƏLİL MƏMMƏDQULUZADƏNİN İDEYA İRSİNDƏ MƏNÖVİYYAT MƏSƏLƏLƏRİNƏ BAXIŞ

### Xülasə

Müəllif "Cəlil Məmmədquluzadənin ideya ırsında mənöviyat məsələlərinə baxış" məqaləsində, əsasın "Ölülər" komediyası ilə bağlı fikirlər səsləndirib. Müəllif Mirza Cəlilin etidala riyat, ifratçılığı təqnid etmək baxışlarını, normal nəfsi qorumaq, insanlıq xidmət etmək ideyalarını əsas kimi götürmüştür. Məqalədə dahi Nizamidən başlanmış Nasimiyyə qədər, Nasimidən Abbasqulu ağa Bakıxanova, M.F.Axundzadədən Cəlil Məmmədquluzadəyədək yaşayıb fəaliyyət göstərmis elm, sənət adamları insanı-nəfs kamilliyyinin sada olması, bunlarda kamillik və naqışlıq məsələlərinin elmi şəhəri verilmiş, ifrat və təfrītin səbəbləri haqqında əsərlərdə ideal fikirlərdən bəhs olunur.

**Açar sözlər:** vətəndaş kədəri, ifrat, təfrīt, dələduz, fezilət, lazzat, insanlıq

**Giriş.** Cəlil Məmmədqulu oğlu Məmmədquluzadənin (1869-1932) zəngin ideya ırsında özünə yer alan çoxşaxəli əsərlərində [1; 2] o zamankı Azərbaycan kəndində hökm sürən feodal-patriarxal münasibətlər, çar hakimləri və din xadimlərinin özbaşinalığı, şüurlardakı və məişətdəki gerilik, mövhumat və xurafat, qadınların acinacaqlı taleyi böyük vətəndaş kədəri ilə qələmə alınmışdır. Onun "Danabaş kəndinin əhvalatları", "Danabaş kəndinin məktəbi", "Nigarənciliq", "Poçt qutusu", "Usta Zeynal" (1905), "İranda hürriyyət" (1906), "Qurbanlı bay" (1907) kimi hekayələri, "Ölülər" (1909) məşhur komediyası Azərbaycan realizmi və satirik tarixində şərafli yer tutur. C.Məmmədquluzado çarizm, burjuaziya və mülkədarlar, dini fanatizm, cahalat və nadanlıq, Qərb imperializmi və Şərqi istibdadi əleyhinə çevrilmiş yüzlərə publisistik məqalə, felyetonların mülliñlidir [3]. Onun ontoloji-fəlsəfə görüşlərində materialist və ateist alim olduğu biza bəlliidir. Əsərlərində İran və Türkiyə inqilablarından, qadın azadlığı, maarif, ədabiyyat, incəsənət, ana dili və s. içtimai-mədəni problemlərdən bəhs edilir, qabaqcıl fikirlər irəli sürüülür. O, Marks və Darwin, Epikür və Sokrat, Şekspir və Şiller, Kant və Spinoza, Holbax və Leybnits, Zərdüşt və Mani, müxtəlif siyasi, fəlsəfi, dini, sosioloji cə-

rəyanlar haqqında yazmış, mürtəcə ideyaları ifşa və rödd etmişdir. Dövrün acı həqiqətləri Mirza Cəlilin "achiq", "ölülər", "matəm", "facia" kimi mövzuları döñə-döñə işləməsinə səbəb olmuş, bu isə onun ancaq ilk baxışda şəhər, ürəkəçən görünən gülüşünün çox aydın hiss olunan bir qüssə, kədərə müncaz olunmasından xəbər verirdi. 1909-cu ildə, "Molla Nəsrəddin" jurnalının lap fəal vaxtında yazılmış "Ölülər" pyesi bu baxımdan ən saciyyəvi əsərdir. Burada qadın hüquqsuzluğu, vətəndaş kədəri bir tərafəndən adıbi üzüntülərə məruz qoyan cəhətlərdəndirsə, o biri tərafəndən adıba araşdırılmalıdır məlum olan "insani-nəfs kamilliyyinin, haqqə müxalif adamların naqışlıyyinin nəda olması kimi məsələlər barədə böyük Azərbaycan filosofları Nəsrəddin Tusi, Abbasqulu Ağa Bakıxanova, M.F.Axundovun nəzəri-elmci müddəələrindən faydalanaq və dünyagörüşünü zənginləşdirmək üçün bir vasitə olmuşdur.

Dahi Nizamidən başlamış Nasimiyyə qədər, Nasimidən Abbasqulu ağa Bakıxanova, M.F.Axundzadədən Cəlil Məmmədquluzadəyədək yaşayıb fəaliyyət göstərmis elm, sənət adamları insanı-nəfs kamilliyyinin sada olması, bunlarda kamillik və naqışlıq məsələlərinin elmi şəhəri vermiş, ifrat və təfrītin səbəbləri haqqında əsərlərdə ideal fikirlər söylemişlər. Ni-

zami Gəncəvi az danışmağın gözəlliyi haqqında, normal nəfisi alçaq nəşrdən qorumaq yollarını düşünərkən hər şeydən avval insana, insanlığı xidmət etməyi əldə müqəddəs tutmuşdur.

Azərbaycanda Molla Nasreddinçilərin fəaliyyətində əsaslı bir möqam kimi qeyd edilən felyetonların gülfüş doğuran məziyətlərini daim qabaradı. Cəlil Məmmədquluzadənin "Danabas kəndindən ahalatları", "Usta Zeynal", "Qurbanlı bay", "Rus qızı", "Saqqalı uşaq", "Molla Fərzalı", "Zirrama", "Qassab", "Kışmiş oyunu", "Konsulun arvadı", "İranda hürriyyət" kimi hekayələrləndə oxucunu güldürmək, mütaəssir etməklə kifayətlənmir. Onun satırlarında, acı gülfüş və istehzalarında dərin, içtimai, fəlsəfi monolog vardır. Mirza Cəlilin toxumaq istədiyi və toxunduğu hayatı məsələlərin içində qadın hüquqsuzluğu, köləlik, avamlıq və nadanlıq burulğanında boğulan cəmiyyətin bir qrup insanların həm de elmsizlikdən, savadsızlıqdan bir qrup dələdüzələrin rətən düşüklərinə acı natüralçıları, fosadları ifşa edilir. Zülmətən tuy tutulan bu mühitin ontologiyasında oxucu, məskurənin basitliyi, demək olar ki, yoxluq məsələsi ilə karşılaşır. Mirza Cəlilin qəşəfdən oyatmağa cəhd göstərildiyi suratların çoxu onun nozörince "danabas" düşüncəli, nücat yollarının nədə olmasının dərəcə bilinməyənlərdir və bunlar hacılardır, kərbəlayıları, məşadılərin, qızılardır, kəndxudaların əllərində oynucağa çevrilmiş və hüquqsuzluqlarının qurbanlarıdır. Onun M.F.Axundzadə və H.B.Qoqol ənənələri əsasında yetişib kamala çatmış "Ölürlər" əsəri realist bir sənətkar döhnəsinin möhsuludur. XIX əsrin sonu, XX əsrin əvvəlindəki Azərbaycan hayatı üçün tipik və səciyyəvi sayılan ibrətəmiz hadisələr, canlı bədii suratların yüksək humanist fikri və hissələrinin Mirza Cəlilin "Ölürlər" kimi qeyri-adı, ciddi, düşündürdüyü pyesində ifadəsinə tapşmış tədqiqatçıların nozor diqqətini cəlb etmişdir. AMEA-nın müxbir üzvü Əziz Mirrahmadov bu xüsusda yazır: "Bəli, doğrudan da, "Ölürlər" onun hararəti oğul mahəbbəti ilə sevdiyi Hacı Həsənləri, Kərbəlayı Fatmaların dördəri, qayğıları, sıxıntı və məhrumuyatları, həmçinin Azərbaycan torpağının gözəl, ağıllı, qabaqcıl, qeyrətli övladlarının — ləsgəndərlərin, Nazlıların arzu və diləkləri, işləqli manoviyatları haqqında

faciadır, öz ideya-estetik taravatını bu gün də saxlayan bir faci!" [5] ["Dahi yazardının ədbi irlər" öz sözü, sah.XXVII]. Tədqiqatçının "bu gün də taravotını saxlayan bir faci" ifadəsi XX əsrin 60-ci illəri üçün nisbatən səciyyəvi olsa da, buna müstəqillik qazanan Azərbaycanımızın indiki çağ üçün xarakter hesab etmək olmaz. Bu gün Şeyx Nəsrullahlara, Hacı Həsənləri, Mirbağır, Heydar ağalarə uymaq fəlsəfəsinə no lütüm var, na da inam.

Şeyx Nəsrullah "ölüler" aləminə daxil olduğunu ilk daşıqələrdən real hayatı, maddi aləmə, dünya nemətlərinə qarşı çıxır. Ətrafına toplaşmış mömənləri müvəqqəti, fani dünyaya bağlanır, axırı unutmaqdə, naz-nemətə uymaqda təqsirləndirir. Şeyx ona yemək-icmək təklif edən Hacı Həsən ağının sözünü ağızında kəsərək qışqır-qışqırı deyir: "Necə isəm, necə cüə-plov? Şeyx Əhməd, məgar sən bunlara deməməsim ki, mənim xörəyim gündə bir xurmuradır?" [2, s.50]

Şeyxin kərbəlayıları, hacıları tərkislih etmək, əlinin altında saxlamaq üçün tətbiq etdiyi geniş programın ilk bəndini təşkil edən bu sözlərin arxasında çox ciddi mətbələr durur. O, burada bir tərəfdən fanatikləri əsl müsəlman, əsl mömən olmamadığa ittiham edir, digər tərəfdən özünü onlara pak, müqəddəs, dünya malından çıxdañ üz döndərmiş, gözü tox bir adam kimi təqdim edir. Bununla Şeyx hacıları, kərbəlayıları əvvəlcədən yanında gözükəlgəli edir, qorxuya salır, özü ilə onların arasında böyük, əlçatmaz bir sədd çəkir.

Şeyxin ittihamları mömənlərə qarşı durmadan artır. Məntiqi olaraq o, mömənlərə yuxarıdan təkəbbürə baxmaqla onlara istədiyi rəftərə malik olmaq hüququnu qazanır. Onu böyük hörmətlə qarşılıyayan adamları tanımaya-lanıma-yataq hərəkətindən "vələdüssina" (qeyri-qanuni, zinadan doğulmuş övlad) adlandırmadan əsas hədəf də "ölü diriltmək" məharətini səsalımaq, mömənlərdə qorxu hissi yaratmaqdır. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli "Ölürləri" "Azərbaycan dramaturgiyasının, tragikomediyasının tayı-bərabəri olmayan şah əsəri" kimi nəinkin Azərbaycan xalqının, həm də bütün türk-müsələman dünyası da daxil olmaqla biliksizliyi, cohabatla, avamlığı, fanatizmə

məhvhumata qarşı mübaribədə sanki atom bombası gücüne bərabər tutulan nohəng əsər" adlanır [3, s.20].

İnsan dünəyinin altı cür ləzzətdən ibarət olması fikri Cəlil Məmmədquluzadənin də fəsafəti baxışlarının tərkib hissəsi kimi diqqəti calb edir. İlahiyyatın şəriət məsələlərindən baş çıxarılmış mömənlərin savadlısı, avam və nadanlılıqdan istifadə edən Şeyx Nəsrullah "insanı" nəfis birini, yəni mənkuhatı osas sayımaqla beşinci 2-ci dərəcəli hesab edir və bununla da sağlamı insanların zəhməti, əmək fəaliyyətlərinə zərba vurmaq, yalnız axırət dünəyinə təamları üçün yaşamaq lazım olduğunu onlara təlqin etməyə çalışır: "Bu nədir, vələdüssina? Nə umusunuz bu dünyaya? İnnə dünyakımındı ləhövələ min vəraqətin fixiumu caradır? Bu, nədir? Nə istiyarsınız? Nə axtarırsınız? Öləcəksiniz, ağarcı şah olasınız. Dünyayı-sümə dar nəzdi-mən hər ayın biqədərtə ost az bərgi ki, dərəhəni-malax başad. Sizin dünyanzı ibarətdi altı cür ləzzətdən: mətum, müşrab, məlbüs, mənkuh, mərkub və məşənum vəsələləm! Lakin təamların on ləzzətlisi bəldir ki, arının tüpürcəyindən əmələ galır. İldiyin sunuy içinde mələrlər heyvanat comdöyi üzür. Ətirlərinizin olası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. Mərkubatın əşrəfi atdır ki, onu mənən həmisi xətadadır. Libaslarının nəfisli ipakdır ki, qurdun ifsunülli ağızından çıxır. O ki, qaldı mənkuhatın müzzəmə (əhəmiyyətli) faydalı buradır mətbələ bir az tuldur" (uzundur) [4, s.50-51].

Şeyx Nəsrullahın səsini bir az da yüksəkdən ətrafdakıları vahiməyo salır: "Adəmi dər vəqt-i-maraz, iştahayı-taam namibədə. Dil niz dər vəqt-i-ibili boylləti-hova və istilayi-mərəzibübü dünən, rağbat bazikri-parvərdigar namidərəd. Təəm hərçənd ləzzət başdır və ləkin dər nəzəri-bimər ləzzət namidəbəd. Dil niz çün bəmərəzat zatülfəsər vəsəvəcəyi-dünya mübtələlə bəşəd, az neməti bəndəgayı-xuda və təhsili-faidəyi-übə qəbələləzəzzə-nəmikordəd. Bəqədrı-mətəhəzinli lidi-dünya yüxürük-hümümlü-axırıxtır min qəlbikə və biqədri matəhəzinli haqlı olduqlarını nümayış etdirmək üçün onlardan istifadə edərlər, hiylələrinin baş tutduğunu gördükən başqaşalarını, ilk növbədə yeniyetmələri yoldan çıxartmağa başlayar, onları təlqin edərlər ki, ruhani bər sey vərsa da, fəzilətlərin haqqıtı yönəldir, vərsa da, əla golus sey deyil, insanlar öz təbətə-

salmığa rağbat etməz; yemek nə qədər ləzzəti olur-olsun, xəstənin nozorunda ləzzəti görünməz və axırət faydasını əla keçirmək də ona ləzzət verməz. (Sonda) axırət eşqi olsa, dünya üçün gözəl hesab etdiyi şəyələrin hamisini axırət sonin ürəyindən çıxardar və axırətdə görmək istədiyi şəyələrin dünyası sanın ürəyindən çıxardır.

Şeyx Nəsrullah göründüyü kimi, dələdüzü luq məharətindən yerində istifadə edib yalnız mənkuhatın (nigah, evlənmə) əhəmiyyət kəsb edən faydalardan danışır. Onun fikrincə insanları yeyib-icməyi, geyimlərini salıq-səhmanı salmağı, içilən maye şəyərlə: şorab, çay, şir, kofe, qışqıvaya ehtiyacıları, miniklərdən, müski-ənbərdən (ətirlər) istifadələri ifrat dərəcədə mahdudlaşdırılmışdır, əks təqirdən axırət dünəyinən szabrlarından qurtulmağın işq yolu yoxdur. Şeyx "mənkuhat" məsələsində əhəmiyyətin qubul etmədiyi uydurma sərt qanunları işa salır. Qadınların siğə vəsətisilə kisilərdən asılılığını reallaşdırılmışla haqsızlıq, köləlik, zülkmərlilik, adalatsızlıyının geniş vüsal almamasına imkan yaradır. Lakin müsərinsənələrin elə zümrələrinin rast gəlinir ki, onlara həzz, ləzzət yaradən mələrlər heyvanat comdöyi üzür. Ətirlərinizin olası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. Mərkubatın əşrəfi atdır ki, onu mənən həmisi xətadadır. Libaslarının nəfisli ipakdır ki, qurdun ifsunülli ağızından çıxır. O ki, qaldı mənkuhatın müzzəmə (əhəmiyyətli) faydalı buradır mətbələ bir az tuldur" (uzundur) [4, s.50-51].

Şeyx Nəsrullahın səsini bir az da yüksəkdən ətrafdakıları vahiməyo salır: "Adəmi dər vəqt-i-maraz, iştahayı-taam namibədə. Dil niz dər vəqt-i-ibili boylləti-hova və istilayi-mərəzibübü dünən, rağbat bazikri-parvərdigar namidərəd. Təəm hərçənd ləzzət başdır və ləkin dər nəzəri-bimər ləzzət namidəbəd. Dil niz çün bəmərəzat zatülfəsər vəsəvəcəyi-dünya mübtələlə bəşəd, az neməti bəndəgayı-xuda və təhsili-faidəyi-übə qəbələləzəzzə-nəmikordəd. Bəqədrı-mətəhəzinli lidi-dünya yüxürük-hümümlü-axırıxtır min qəlbikə və biqədri matəhəzinli haqlı olduqlarını nümayış etdirmək üçün onlardan istifadə edərlər, hiylələrinin baş tutdığını gördükən başqaşalarını, ilk növbədə yeniyetmələri yoldan çıxartmağa başlayar, onları təlqin edərlər ki, ruhani bər sey vərsa da, fəzilətlərin haqqıtı yönəldir, vərsa da, əla golus sey deyil, insanlar öz təbətə-

läri etibarla chtiraslı, şahvətpərəstdir və s. bu sözlər nafsi yerdən oynadıqından bu cəmatin tərəfdarlarının sayı çoxalır" [4, s.59].

Aza qanc olmaq fəlsəfəsi ilə yaşamağın tacırbaşı xalqımızın nəinki bu günün, hətta, keçmiş üçün səciyyəvi hal kimi dayorlondırılır. Şeyx Nəsrullahın əməlində isə dələdüzügün, lotuluğun elementləri kifayət qədərdir. O, həm addadır, həm kələk galır, həm də qeyri-adı hərəkatlar edir. Mənkuhədan başqa bütün təamlardan imtinanı axırat dünyası namına məqbul sayan bu dələdüz şeyx yeri galmışdan xalvətdə üzülməmək üçün bu təamlardan gətirməyi Şeyx Əhməddən xahiş edir. Qəbiristanlış səhnəsində Şeyx Nəsrullah xəlastik dini ehkamların ehtiashlı mübülliği (təhlükəsi) kimi meydana çıxır. Onun dini elmlər haqqındaki fikirləri sırf idealist mahiyət dəsası da, güclü mənşiqə, bələğətə və təsir gücüne malikdir. Elm haqqında şairənə söylədiyi şərtdə bu mənşiqə bütün təfsiləti ilə nəzərə çarpır:

*Elm bavəd zindəgiyi-canü dil,  
Elm dəhad təzəgiyi-abü gil.  
Elm nəsimi-qəməni-can bəvəd,  
Rəyihəyi-rövəyəyi-rizvan bəvəd.  
Hər ki, həsərçəsmeyi-daniş rasid,  
Abi-hayatı-əbədirə çəşid.*

(Tərcüməsi: *Qüdrət xəzinəsində elməndən  
daha əziz və daha qiymətli bir cəvahir yoxdur.  
Qəlbin və ruhun yaşayışı elmə bağıdır. Elm  
suya və palçıqça təzəlik verir. Elm can əşəməsi  
nəsimidir. Elm behişt bağının atridir. Elm  
sərçəsməsinə çatan adam həmisişlik abi-hayat  
daddi).*

"Dünyamızın altı cür lozzatdan ibarət olmasının ontologiyası ilə dərinəndə tanışlıq və araşdırılmalardan, nəhayət, elmi nəticənin ən bariz nümunalarının yənə da böyük alım və mütefəkkir Nəsrəddin Tusinin insani nəfəslə bağlı kamiliyik və naqışlıq haqqında verilən nəzəri müdədalarından söyləmək olar. Şeyx Nəsrullahın işlədiyi hazz və læzzət yaradan "məntü" termini yeməyə aid olduğu üçün "onu bədəndəki müvəzzəti saxlamağa lazımlı olana qədər endirməli, hayatı davam etdirmək üçün lazımlı olandan yu-

xarı qaldırmamalıdır. Xöryəi səhhət üçün yəyörər, keyf üçün yeməzər, xalq arasında hörmət qazanmaq, öz faaliyyətini mühafizə etmək, gözüq, qarınqulu adı almamaca xatirinə lazımlı olduğundan da az yemək olar, ancaq bu aparıcı zaiflik, xəstəliyə çıxarmamalıdır" [4, s.60].

"Məlbəs" ərəbcə paltar, libas manasında olub isti və soyuqdan qorunmaq, cyib yerləri örtmək üçün lazımdır, başqlarının tənəsine moruz qalmamaca xatirinə daha yaxşı geyinmək olar, lakin bu aparıcı paltarbazlıqla çıxarmamalıdır, başqlarının yanında qürrələnməyə səbəb olmamalıdır. Şeyxin "mənkuh" adlandırdığı termin evlənməyə, ailə hayatı qurmaq aid olduğu üçün burada cinsi əlaqə növündən da bəhs etmək lazımdır. Bu cinsi əlaqə növündən suisitifikasiya etmək olmaz, məhrəm sayılmayınlara saatlaşmag yaramaz [4, s.60].

Şeyxin "maşrub" dediyi termin ərəbcə "iqiləcək şey" manasını verdiyi üçün buraya şərabla birlikdə adı su, çay, köfe, qəhvə, şirələr və s. daxildir. Bunları da elo qəbul etmək lazımdır ki, həddi aşmaq olmasın. Çox şərab içməkdən insan ziyan gördiyü kimi çox danışmaqdən da xəstəlik tapa bilər. Nəca ki, dahi Nizami məqəmında buna aydınlıq gətirmişdir:

*Sözün də su kimi lətfatı var,  
Hər sözü az demək dəha xoş olar.  
Bir inci saftığı varsa da suda,  
Artıq içiləndə dord verir su da.*

Şeyx Nəsrullahın "markub" dediyi beşinci termin da ərəbcədən "markəbin cəmi" olaraq "minik heyvanları", "gəmi, avtomobil" manalalarında işlənir. Şeyx mərkubatın əşəfisi olaraq aşı göstərir və onu minən şəxsin hayatının həmisi xətələda olmasına izah edir. Lakin ağıl işlədən şəxs atı da, avtomobili da minsə belə səhv etməz, "yaxşı at", "yaxşı maşın" eşiqli yaşıyanların hayatı qürrələnməklə bağlı olsa, burada təhlükənin, xətanın baş verəməsi üçün şərait yaranıbilər. Şeyxin işlətdiyi altıncı termin ərəbcə müşk-onbər, atır manasını veren "məşşüm" adlanır. Ətirin tərkibində spirt olduğunu ondan mösihətdə istifadə etmək xüsusi əhəmiyyət kəsb edir. Lakin bundan istifadə edilmənin həddi yüksək olmamalıdır. El arasında belə bir məsəl-

var: "altı təzək, üstü bəzək". Bəzən günlərlə, aylarla təmizlənmək, saflaşmaq namənə sudan istifadə etməyənlər atırlanmayı üstün tuturlar ki, bu da bəzi fasadları gotirib çıxarır.

**Nəticə.** Beləliklə, insani-nəfs və etidal məsələləri ilə bağlı Cəlil Məmmədquluzadonun ideya ırsında qarənliq qalan məqamlar açıqlanmışdır. Cəlil Məmmədquluzadonun ideya ırsında qarənliq qalan məqamlar açıqlanmışdır.

1. Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cildlə (Tartib edən və ön söziñ müəllifi İ.Həbibbəyli), Bakı, "Öndər", 2004.  
 2. Cəlil Məmmədquluzadə. Əsərləri 3 cildlə, 1-ci cild, 1966, Azərb.SSR EΛ nəşri.  
 3. İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə. Naxçıvan, "Əcəmi", 2009.  
 4. Xəz Nəsirəddin Tusi. Əxraqı-Nasir, "Elm", 1980.  
 5. Cəlil Məmmədquluzadə. Əsərləri. 6 cildlə, 1 cild. Tartib edənləri, Əziz Mirrahmədov, Turan Həsənzadə, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1983.

## ƏDƏBİYYAT

### REVIEW OF ISSUE OF MORALITY IN THE IDEOLOGICAL HERITAGE OF JALIL MAMMADGULUZADE

#### Summary

The article "Review of issue of morality in the ideological heritage of Jalil Mammadguluzade" by Ali İbrahimov was developed mainly in connection with the comedy "The Dead". The author took as a basis the views of Mirza Jalil on the moderation, criticism of excessiveness, compliance with the normal desire, and service to the ideas of humanism.

**Key words:** civic sorrow, extremism, separatism, deception, virtue, pleasure, humanity

### РАССМОТРЕНИЕ ВОПРОСА ИРДВСТВЕННОСТИ В ИДЕОЛОГИЧЕСКОМ НАСЛЕДИИ ДЖАЛИЛА МАМЕДГУЛУЗАДЕ

#### Резюме

Статья «Рассмотрение вопросов человеческого желания и умеренности в идеологическом наследии Джалила Мамедгулузаде» разработана автором в основном в связи с комедией «Мертвые». Автор взял за основу взгляды Мирзы Джалила на соблюдение умеренности, критику чрезмерности, соблюдение нормального желания, служение идеям гуманизма.

**Ключевые слова:** гражданское горе, чрезмерность, мошенничать, благочестие, вкус, человеческость